

UOT 372.878

X.Z.Qocayeva
müəllim

Azərbaycan Dövlət Pedaqoji Universiteti
Az 1000, Bakı ş., Üzeyir Hacıbəyli küçəsi, 68
e-mail: qocayevaxatire199@gmail.com

TƏLƏBƏLƏRİN VOKAL QABİLİYYƏTLƏRİNİN INKİŞAFINDA AZƏRBAYCAN BƏSTƏKARLARININ ƏSƏRLƏRİNİN İSTİFADƏSİNİN ROLU

*Açar sözlər: nəfəs, dayaq, həmlə, kantilena, səsapariciliyi, diksiya,
orfoepiya*

Vokal dərslərində tələbələr düzgün nəfəs alıb-buraxmayı öyrənirlər, məqsədyönlü iş nəticəsində onların səs diapazonu genişlənir və möhkəmlənir, həmçinin bu dərslərdə tələbələrə dayaqlı oxu, oxu həmləsi, müxtəlif növ səsapariciliyi, diksiya, orfoepiya və s. vərdişlər aşilanır. Təlim prosesində Azərbaycan bəstəkarlarının musiqi nümunələrinin istifadəsi bu zaman böyük əhəmiyyət kəsb etməyə başlayır. Çünkü Azərbaycan dilinin və musiqisinin xüsusiyyətləri vokal vərdişlərinin formallaşması üçün çox əlverişlidir. Məqalədə ilk dəfə olaraq bu məsələlərə baxılır.

X.3.Годжаева

РОЛЬ ИСПОЛЬЗОВАНИЯ ПРОИЗВЕДЕНИЙ АЗЕРБАЙДЖАНСКИХ КОМПОЗИТОРОВ В РАЗВИТИИ ВОКАЛЬНЫХ НАВЫКОВ СТУДЕНТОВ

Ключевые слова: дыхание, атака, певческая опора, кантилена, звуковедение, дикция, орфоэпия

На уроках вокала студенты учатся правильно дышать, в результате целенаправленной работы их певческий диапазон расширяется и укрепляется, а также на этих занятиях студентов обучают пению на опоре, певческой атаке, различным способам звуковедения, дикции, ортоэпии и т.д. привычки прививаются. Все более актуальным становится использование музыки азербайджанских композиторов в учебном процессе. Потому что особенности азербайджанского языка и музыки очень удобны для формирования вокальных навыков. В данной статье впервые рассматриваются эти вопросы.

Kh.Z.Gojayeva

THE ROLE OF USING THE WORKS OF AZERBAIJANI COMPOSERS IN THE DEVELOPMENT OF VOCAL SKILLS OF STUDENTS

Keywords: breathing, attack, singing support, cantilena, sound science, diction, orthoepy

In vocal lessons, students learn to breathe correctly, as a result of purposeful work, their singing range expands and strengthens, and also in these classes students are taught to sing on a support, singing attack, various methods of sound study, diction, orthoepy, etc. habits are instilled. The use of the music of Azerbaijani composers in the educational process is becoming more and more relevant. Because the peculiarities of the Azerbaijani language and music are very convenient for the formation of vocal skills. This article addresses these issues for the first time.

Müasir Azərçaycanda sosial-iqtisadi həyatda olduğu kimi təhsildə də mühüm dəyişikliklər baş vermişdir. Elm və texnikanın sürətli inkişaf etdiyi, informasiyanın günbəğün artdığı bu müasir dövrdə ölkəmizin pedaqogika elminin qarşısında estetik tərbiyəni zamanın və cəmiyyətin tələblərinə uyğun səviyyəyə çatdırılması kimi vacib bir məsələ durur. Təlim-tərbiə prosesinin keyfiyyətcə yeni səviyyəyə qaldırılmasına dair Azərbaycanda bu gün çox böyük işlər aparılır ki, bunların nəticəsində biz gələcəyimiz üçün yeni insan tipini yetişdirib hazırlanılyış.

Məlumdur ki, ümumtəhsil məktəblərdə musiqi dərslərində mahnu oxuma əsas yer tutur. Buna görə də musiqi müəllimi yaxşı səsə malik olmalı, təmiz və düzgün oxumağı bacarmalıdır, həmçinin uşaq səslerini inkişaf etdirə bilməlidir. Bütün bunları gələcəyin musiqi müəllimləri ali məktəblərdə təhsil alıqları dövrə vokal dərslərində öyrənirlər. Vokal dərslərində tələbələr düzgün nəfəs alıb-buraxmayı öyrənirlər, məqsədyönlü iş nəticəsində onların səs diapazonu genişlənir və möhkəmlənir, həmçinin bu dərslərdə tələbələrə dayaqlı oxu, həmlə, səsapancılığı, diksiya, orfoepiya və s. vərdişlər aşilanır. Təlim prosesində Azərbaycan bəstəkarlarının musiqi nümunələrinin istifadəsi bu zaman böyük əhəmiyyət kəsb etməyə başlayır. Çünkü Azərbaycan dilinin və musiqisinin xüsusiyyətləri vokal vərdişlərinin formallaşması üçün çox alverişlidir.

Bir-çox vokal vərdişləri mövcuddur, lakin bütün metodik vəsaitlərdə müəlliflər əsasən nəfəs, həmlə, dayaq, kantilena və diksiya vərdişlərini qeyd edirlər. Bu təsadüfi deyil, çünkü bu vərdişlər minimal labüb olan vərdişlərdir ki, vokal ilə yeni məşğul olmağa başlayanlara sonralar oxu aparatının inkişafını təmin edə bilər.

Düzgün nəfəs alma və buraxma vərdişləri vokal vərdişlərinin əsasını təşkil edir. Əbəs yera deyilmir ki, "vokal sənəti – nəfəsburaxma sənətidir". Səsin keyfiyyəti, gücü, enerjisi və uzunluğu nəfəsdən asılıdır. Təlim ərzində vokal müəllimi nəfəsin düzgün alınıb-buraxılması üçün Azərbaycan bəstəkarlarının bir sıra vokal əsərlərindən istifadə edə bilər. İlkin mərhələdə bunlar çox uzun nəfəs tələb etməyən qısa frazalara bölünənən mahnilar ola bilər. Məsələn, Niyazinin "Vətən haqqında mahni"-sında frazalar qıсадır və tədrisin ilk mərhələlərində istifadə edilə bilər. S.Ələsgərovun "Vətənim", T.Quliyevin "Qızıl üzük", E.Sabitogluunun "Nə gözsldir Azərbaycan" mahnları da bu qəbildən olan mahnilardandır, yəni burada musiqinin quruluşu qısa cümlələr ilə gedir və çox da uzun nəfəs vərdişlərini tələb etmir.

Tələbələrdə uzun nəfəs vərdişlərini formallaşdırmaq üçün tədricən elə mahnilar seçmək lazımdır ki, onlarda cümlələr daha uzun olsun. Məsələn, T.Quliyevin "Qəməngin mahni", "Əziz surət", C.Cahangirovun "Nazənin", R.Mustafayevin "Güllər", R.Hacıyevin "Azərbaycanum" mahnlarında frazalar orta uzunluqdadır və qısa frazalı mahnılardan uzun frazalı mahnillara keçid mərhələsində istifadə oluna bilər. Və, nəhayət, nəfəs vərdişlərinin formallaşdırılmasının son mərhələsində tələbədə uzun nəfəs vərdişlərinin formallaşdırılması üçün artıq uzun frazalı vokal əsərlərini istifadə etmək lazımdır. Bunlar əsasən opera və operettalardan ariyalalar, romanslar və ya romans tipli mürəkkəb mahnilar ola bilər.

Əgər nəfəs səsyaranmanın təkib hissəsi olaraq onun ən ilkin komponentidirsə, səsin həmləsi (ataka-sı) lap ilkin əsas hissəsidir. Səsin həmləsi zamanı səs tellərini və nəfəsin qarşılıqlı təsiri və qarşılıqlı əlaqəsi aydın şəkildə hiss olunur. Həmlə vasitəsi ilə təsir vokal ifaçılığı sənətində ən vacib üsullardan biridir. Bu zaman əlaqə hissələri və dayaq hissiyatı, yəni nəfəs qurğusu, aydın şəkildə ifadə olunur.

Məlum olduğu kimi, səsin həmləsinin üç növü mövcuddur: sərt, yumşaq və nəfəsyani həmlə. Yumşaq həmlə vərdişləri ən vacibli olsa da, hər bir təlim alan tələbə həmlənin bütün növlərini öyrənib mənimsəmalıdır. Yumşaq həmlə vərdişinin formallaşdırılması üçün Azərbaycan bəstəkarlarının mülayim tempdə olan lirik əsərləri yaxşı təlim materialı ola bilər. Məsələn, T.Quliyevin "Qızıl üzük" mahnısı. Tələbədə sərt atakanı (həmləni) formallaşdırmaq üçün marş tipli və yaxud cəld tempdə və qısa-qısa notlarla olan bəstəkarlarımızın mahnlarını istifadə etmək yaxşı olar, məsələn, T.Quliyevin "Kəndimiz" mahnısını. Həmlənin üçüncü növü – nəfəsyani həmlə – çox nadir hallarda xüsusü bir bədii priyom kimi istifadə olunur, məsələn, piçiltili oxu və ya ah-nalə effekti yaratmaq lazımlı olanda. Bu tipli həmlə ilə daima oxumaq olmaz, çünkü səs tellərinə böyük zərbə deyir.

Nəfəs və həmlə ilə six bağlı olan bir vokal vərdişi də var – oxu dayağı. Dayaq – vokal sənətində dayaqlı, düzgün formallaşdırılmış oxu səsini və

səsyaranma üsulunu (dayaq üzərində oxuma) xarakterizə etmək üçün istifadə edilən termindir. Vokal sənətinin ən yüksək pilləsi elə nəfəs dayığının əldə olunmasından ibarətdir.

Dayaqlı oxu vərdişlərinə yiylənmək üçün əsasən bəstəkarlarımızın klassik əsərləri uyğundur: opera ariyaları və romanslar. Məsələn, "Koroğlu" operasından Nigarın ariysi, Həsən xanın ariysi, Rövşənin ariysi; "Arşın malalan" operettasından Gülcəhrənin ariysi, Əsgərin ariysi; M.Maqomayevin "Şah İsmayıł" operasından Aslan şahın ariysi, "Nərgiz" operasından Nərgizin ariysi, F.Əmirovun "Sevil" operasından Dilberin mahnisi və ya Balaşın ariysi, "Azərbaycan elləri" romansi; A.Zeynallının "Ölkəm" romansi; T.Quliyevin "Bəxtəvər oldum", S.Ələsgərovun "Vətənimdir" romansları və digər bəstəkarların aria və romansları.

Mühüm olan vokal vərdişlərindən biri də səsapariciliğinə aid kantilena oxu vərdışdır. Səsapariciliği deyəndə ilk növbədə *legato* (kantilena oxu tərzi), eləcə də *non legato* və *staccato* səsapariciliği nəzərdə tutur. Vokal ilə yeni məşğul olmağa başlayan tələbələrdə ən vacib vərdiş – kantilena oxu vərdışdır. Buna görə *legato* oxu tərzi əsas vokal-texniki səsyaranma vərdışı olan – kantilenanın formallaşması və inkişafi üçün vacibdir.

Azərbaycan bəstəkarlarının bir çox lirik vokal əsərləri vardır ki, bunların hammisi kantilena oxu vərdışının əldə olunması üçün yaxşı tədris materialı kimi istifadə oluna bilər. Belə əsərlərdən Ü.Hacıbəylinin "Çırpinirdi Qara dəniz", Ş.Axundovanın "Laylay", Niyazinin "Arzu", F.Əmirovun "Mən səni araram", C.Cahangirovun "Zəriflik", "Duman", "Ana", Z.Bağirovun "Layla", H.Xanməmmədovun "Aldatmayaq bir-birmizi", E.Sabitoğlunun "Dərələr", R.Mirişlinin "Dalğalar", T.Quliyevin "Sevgi valsı", "Axşam mahnısı"nı və digər əsərləri göstərmək olar.

Staccato səsapariciliği vərdışı də vacibdir, çünkü o, səs tellərini aktivləşdirir və dəqiq *ataka-nın* mənimsənilməsinə kömək edir. *Staccato* oxu (qırıq-qırıq oxu), yəni hər bir səsi bir-birindən ayıraq oxu deməkdir. Bu zaman diaframmanın fəal hərəkətləri və nəfəsin köməyi ilə *staccato* səslənməni yaratmaq olar. Cəld templər səslənmənin yüngüllüyünü, asta tempdə isə səsin dolğunluğuna xidmət edir, buna görə templərin növbələnməsi məsləhət görülür. Əfsuslar olsun ki, bizim bəstəkarlar *staccato* üslubunda vokal əsərləri yazmır. Bunun da təbii səbəbləri vardır. Çünkü bizim vokal musiqisinə ya zərif, dərin lirika, ya şən oynaq əhval-ruhiyyə ya da qəhrəmanı ruhda çağırış-marş ruhlu əsərlər tipikdir.

Non legato (səslərin ayrı-atrı səlis oxunuşu) səsapariciliğində oxuma nəfəsin düzgün alınmasına səbəb olur. Azərbaycan bəstəkarlarının çox sayılı vətənpərvər ruhlu əsərləri vardır ki, bunların çox hissəsi marş üslubunda yazılmışdır ki, belə ərlərin ifası *non legato* oxu üslubunu tələb edir. Buna misal kimi Ü.Hacıbəylinin "Milli marş", "Əsgər marşı", Q.Qarayevin "Sülh haqqında mahni", E.Sabitoğlunun "Azərbaycan", "Marş irəli, Azərbaycan əsgəri", "Can-can, can Azərbaycan",

C.Cahangirovun "Azərbaycan", C.Quliyevin "Mustafa Kamal-paşa", M.Maqomayevin "Azərbaycan", "Odlar yurdu", N.Mirməmmədiyin "Azərbaycan bayraqı", "Əsgər qardaşlar", "Qələbə himni", C.Allahverdiyevin "Milli marş" əsərlərini göstərmək olar.

Diksija, orfoepiya və artikulyasiya – vokal vərdişlərinin ən vaciblərindən biridir. Diksija – sözlərin düzgün, aydın və səlist tələffüzüdür. Orfoepiya – sözlərin ədəbi dilçilik qanunlarına uyğun tələffüzüdür. Artikulyasiya isə bunların hər ikisini təmin edən artikulyasiya aparatının səslərin formallaşmasına yönəlmış işidir. Müəllim tələbənin artikulyasiya aparatının çevik və daha hərəkətli olmasına çalışmalı, onun ayrı-ayrı hissələrinin – dil, dodaq və çənənin iş zamanı fəaliyətinin yüngüllüyünə nail olmalıdır. Çətinlik tərəfdən K, P, T, F, X, S, Ş, Ç kar və fişli samitlərin tələffüzünə xüsusi diqqət yetirmək lazımdır. Bu samitlər çox vaxt səslənməni pozaraq, mətnin aydınlığını itirir. Bu səbəbdən belə samit səsləri olduqca qısa söylemək lazımdır. Cingiltili samitləri isə bunun tam əksini olaraq, daha aydın, səlis söylemək lazımdır. Müəllim tələbəyə bu cür samit səslərinin tələffüzünün fizioloji əmələ gəlməsini anlatmalıdır. Məsələn, "L" samiti, dilin ucunun üst dişlərin dibinə yerləşdirilməsi halında söylənilir. Bunu tələbələrə Azərbaycan bəstəkarlarının müvafiq əsərləri öyrədərək başa salmaq lazımdır, məsələn, R.Mustafayevin "Güllər" əsərini. Vokal musiqisinin bir çox nümunələrində sözlərin heca bölgüsü orfoqrafiya qanunlarına əsasən yox, tələffüz qanunlarına görə bölünmüşlər. Əgər heca saitlə qurtarsa, onda samit səs o biri hecaya aid olmalıdır. Məsələn:

Ə-tir-li gül-lər si-zı çox hə-vəs-lə ək-mi-şəm

Belə ifa olunmalıdır:

Ə-ti_-rli gü_-llər si-zı çox hə-və_-slə ə - kmi - şəm

Azərbaycan dilində daxil olmuş ərəb və fars məşəli sözlərdəki "a" saiti vokal ifaçılığında bir qədər uzadılaraq, daha doğrusu ikişərək tələffüz edilməlidir. Buna misal kimi S.Ələsgərovun Vaqifin şeirlərinə bəstələdiyi "Vətənimdir" romansındaki sözləri göstərmək olar:

Pənbeyi dağı cinun içərə nihandır bədənim...

Ifa edilir: Pən-be-yi da - a-ğι ci-nun iç-rə ni-ha -an-dir bə-də-nim

Azərbaycan dilini başqa türkdilli xalqların dilindən fərqləndirən cəhətlərdən biri, bu dilin malahətiyyəti, axıcılığıdır. Bu xüsusiyyətlərinə görə Azərbaycan dili oxumaq üçün çox rahat olması ilə bərabər, bu dil səs aparatının formallaşmasında

xüsusi rol oynayır.

Vokal ifaçılığında orfoepiya qaydalarına da riayyət etmək vacibdir. Belə ki, əgər poetik məzmunda “a” saiti ilə bitən sözlərə “y” samiti ilə başlanan şəkilçi əlavə edilmişdirse, “a” saiti öz səslənmə xüsusiyyətini itirir. Belə hallarda “a” saiti ifa zamanı “i” saiti kimi tələffüz edilməlidir. Məsələn, C.Allahverdiyevin “Əbədi sevgi” romansında:

Bircə kəlmə sözün mənimdir bəsim
Ürəyim həsrətdən aql a yan zaman

Ifa edilir: Ürəyim həsrətdən aql i yan zaman

Vokal əsərinin poetik məzmununda rast gəldiyimiz “ə” saitlə qurtaran sözlərə “y” samiti ilə başlanan şəkilçi əlavə edilmişdirse, “ə” saiti öz səslənmə xüsusiyyətini itirir və ifa zamanı “i” saiti kimi oxunur. Məsələn, H.Xanməmmədovun “Aldatmayaq bir-birmizi” mahnısında:

Ovutmaqçın qəlbimizi aldatm a yaq bir-birmizi
Vəd etm a yək göydə ayı, bir-birmizə bu dünyani

Ifa edilir: Ovutmaqçın qəlbimizi aldatm i yaq bir-birmizi
Vəd etm i yək göydə ayı, bir-birmizə bu dünyani

Əksər hallarda milli vokal musiqisində, xüsusilə də xalq mahnılarının poetik məzmunun orfoqrafik ifadəsi qrammatic qaydalara yox, orfoepiya prinsiplərinə əsaslanaraq, vokal sənətində ifa edildiyi kimi də yazılır. Məsələn, F.Sücəddinovun “Neylərsən mənə, gülüm” mahnısında:

Nə edərsən mənə, gülüm, nə edərsən
Neylərsən mənə, gülüm, neylərsən

Vokal ifaçılığında adi danışqda olduğu kimi orfoepiya qanunlarına əsasən, “ö” və “e” saitləri sözün ortasında “v” samitindən əvvəl gələrsə, bu saitlər bir qədər uzadılaraq tələffüz edilməli, daha doğrusu ikiləşərək, “v” samiti isə tələffüzdən ixtisara salınmalıdır. Məsələn, S.Rüstəmovun “Bənövşə” mahnısında:

Bənövşəyəm, bənövşə, düşmüsəm dilə, dişə.
Bənöösəyəm, bənöösə, düşmüsəm dilə, dişə

“O” səsinin analogi tələffüzü ilə də rastlaşırıq. Məsələn:

Sərindən-soqatından oyatdilar yar hey
Sərindən-sooqatından oyatdilar yar hey

Beləliklə, sait və samit səslərin vokal nöqtəyi-nəzərdən düzgün formalasdırılması, ifaçılıqda düzgün pozisiya səviyyəsinə nail olmaq işində həlledici rol oynayan faktor kimi qəbul edilməlidir.

Vokal müəllimi Azərbaycan bəstəkarlarının əsərlərindən məharətlə istifadə edərək, nəfəs, həmlə, dayaq və kantilena, diksiya, orfoepiya və artikulyasiya oxu vərdişlərini formalasdırmağa nail ola bilər.

Ədəbiyyat

1. Алиев Ю. Основы вокальной педагогики. Москва, 2001, 354 с.
2. Kamilova N. “Vokal və onun tədrisi metodikası”, Bakı, 2010, 175 səh.
3. Дмитриев, Л.Б. Основы вокальной методики. Москва, 2007, 368 с.
4. Рудин Л.Б. Основы голосоведения. Москва, 104 с.

Məqalənin redaksiyaya daxil olma tarixi: 10.02.2021

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 25.02.2021

Məqalənin çapa qəbul olunma tarixi: 15.03.2021

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı:

sənətsünsənliq üzrə fəlsəfə doktoru, dosent Aşət Həsənov

ADPU-nun Elmi Şurasının 15 aprel 2016-cı il tarixli 15 sayılı qərarı ilə çap olunur.